Kədərli qızımıza (Fərəh)

ADEL ALI AL ORFI tərəfindən. Benqazi. ٧-١٢-٢٠٢٣

Canım qızım (Fərəh) ağrılı videonu gördü və sən əvvəlcə feldşerdən şoka düşüb (kordur bu yuxudu yoxsa həqiqət) soruş.. Allah sənə və bütün ləyaqətli ailənə şəfa versin.. Oğlum yox bu yuxu deyil.. hələ də birlikdə yaşadığımız əsl kabus. Ərəb milləti... sənin məsum sualın, əzizim, sivil dünyaya çatdı!!! İndiyə qədər öldürülmüş qanlı məhv müharibəsinin seyrçisi (٩٠٠٠ körpə və körpə) Sizin günahsız sualınız oğlumdur, bəzi ərəblərdən komik festivallarda rəqs edən və özəyinə qədər mənəvi absenteliyi soruşuruq. Gəlin cavab tapaq. Sualınız sevindiricidir. İnsanlığı silkələyin. Silkələyin. Vaxtından əvvəl doğulmuş körpələrin tibbi avadanlıqlarının kənarında yerdə uzandığını görürsən. Siz xəstəxanalara hücumu və tibb işçilərinin öldürülməsini görürsünüz. Bu yuxu deyil, acı bir reallıqdır... Sionist ərəb mediasının fəxri sionist milliyyətinə layiq beşinci sıranın meydana çıxmasını gördüyümüz kimi kabusdur..... İki əsrdir ki, ziyalıların ruhunda və düşüncəsində. Biz ərəb və islam milləti olaraq onilliklər ərzində ekstremist ideyalar və qanlı təşkilatlar yaratmışıq. Başladılar və inkar etdilər öz .pozucularını birlik millətindən.... Torpaqdan soruşursan

Məskunlaşanlar, əslində, qızım, “bu yuxudur, yoxsa həqiqətdir?” sualını verməyə haqqın var. Yaxud da baxan, baxan, aciz və ya baba. (Fələstin xalqı bugünkü çarəsiz dünyada bəşəriyyətin kompası olaraq qalır) Ancaq Nəsrullahın müdrik kitabında vəd etdiyi qara və mənfiliklər arasında kədərlənməyə sevinin Fələstinlilər qalib gələcək.. İnsanlar, Qərb və Sionist ərəblər kimi yeyəcəklər. kömür özünü yeyəcək.... Göylərin və Yerin səltənətinə malik olan Uca Allah var və var ki, o, haqsızlığı və haqsızlığı aradan qaldırsın... Siz də əmin və əmin-amanlıqlı qəlblərinizlə enə bilərsiniz. Və sionistlər homoseksual olurlar... dəhşət içində... və ağrı.

https://archive.org/details/٢٠٢٣١٢٠٩_٢٠٢٣١٢٠٩_٢١١٢